

Arkanzas Ştatı

Baş Assambleyanın 89-cu müntəzəm iclası, 2013-cü il

İrəli sürülmüşdür: Barnett Hopper

Nümayəndələr Palatasının Qətnaməsi:

Azərbaycan Respublikasının vətəndaşlarının çoxlu töhfələrini və Azərbaycan xalqı ilə münasibətlərin irəli aparılmasının Arkanzas Ştatının ən dəyərli maraqlarına xidmət etdiyini tanıyaraq,

Arkanzas Ştatının səksən altıncı Baş Assambleyasının Nümayəndələr Palatası qərara alır:

26 fevral 2013-cü il tarixdə Azərbaycanda Xocalı qətliamının 21-ci ildönümü tamam olur və bu qaranlıq tarixin xatırlanması onun dünya boyunca insanlar tərəfindən unudulmamasına xidmət edir;

25-26 fevral 1992-ci il tarixlərində Ermənistan silahlı qüvvələri rus hərbi birləşmələrinin müşayiəti ilə 1988-ci ildə Dağlıq Qarabağ regionunda gedən ağır müharibənin tərkibi kimi Xocalı rayonunu işğal etdilər;

Geniş bir qrup Azərbaycanlı mülki əhali ərazidən xilas olmağa cəhd edərkən Ermənistan və Rusiya əsgərlərinin atəşinə məruz qaldılar. Bu da həmin qanlı münaqişənin ən geniş miqyaslı qətliamı ilə nəticələndi. Öldürülən əhəlinin dəqiq sayı ilə bağlı rəqəmlər 160-dan 1000-ə kimi dəyişir, ölənlərin arasında çoxlu sayda qadın və uşaqlar olmuşdur;

Qətliam barədə bir çox xəbər təşkilatları məlumat vermiş və "Human Rights Watch" təşkilatı tərəfindən Ermənistan silahlı qüvvələrinin müharibə zonalarında mülki əhali ilə rəftara aid adət hüququ normalarının pozduğu kimi qiymətləndirilmiş və dünyada bir çox dövlətlər bu hücumu pisləmişdir;

Bu faciəvi hadisə müharibənin səbəb ola biləcəyi dəhşətli qətliaların və bütün dünyada millətlər arasında anlaşmaya, qarşılıqlı ünsiyyətə və tolerantlığa davamlı ehtiyacın xatirəsidir;

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları uzun müddətli müttəfiqlik münasibətlərinə malikdir, hər iki tərəf azadlıq, demokratiya və insan hüquqları kimi universal dəyərləri bölüşür;

Arkanzas Ştatı və Azərbaycan Respublikası arasında möhkəm, çevik və qarşılıqlı faydalı iqtisadi əlaqələr mövcuddur və bu əlaqələrin daha da inkişafı üçün potensial mövcuddur;

Arkanzas Ştatında bizim ştata təşrif buyuran hər kəsi, xüsusən də dostluq və ticarət maraqları ilə gələnləri xoşluqla qarşılamaq ənənəsi mövcuddur;

Arkanzas Nümayəndələr Palatası bizim müttəfiqlərin töhfələrini və Arkanzas Ştatının müttəfiqləri ilə faydalı münasibətlərin saxlamağın dəyərini, o cümlədən Azərbaycan Respublikası tərəfindən verilmiş töhfələri və bu müttəfiq dövlətlə müsbət əlaqələrin dəyərini tanımaq siyasətini əsas tutur.

Bu s b bd n bununla Arkanzas Őtatının s ks n altıncı BaŐ Assambleyasının N may nd l r Palatası q rara alır:

N may nd l r Palatası Az rbaycan Respublikasının v t ndaŐlarının  oxlu t hf l rini v  Az rbaycan xalqı il  m nasib tl rin ir li aparılmasının Arkanzas Őtatının  n d y rli maraqlarına xidm t etdiyini tanıyır.

H m inin q rara aldı ki, bu q tnam nin bir n sxəsi Amerika Birl ŐmiŐ Őtatlarının N may nd l r Palatasının spikerinə, Amerika Birl ŐmiŐ Őtatlarının Prezidentinə, Amerika Birl ŐmiŐ Őtatlarının D vl t Katibinə, Konqresd ki Arkanzas n may nd  hey tin  v  Amerika Birl ŐmiŐ Őtatlarının Az rbaycan Respublikasındakı s firi Ri ard L. Morningstara g nd rilsin.